

**Azərbaycan Respublikası Təhsil Nazirliyinin  
("08" fevral 2017-ci il tarixli, 87 №-li) və  
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət  
Komitəsinin ("01" fevral 2017-ci il tarixli, 12 №-li)  
birgə əmri ilə təsdiq edilmişdir.**

**Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda  
təbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında 2017-ci il üçün  
FƏALİYYƏT PLANI**

<b>Sıra №</b>	<b>Tədbirlər</b>	<b>Tədbirin keçirildiyi yer</b>	<b>İcra vaxtı</b>	<b>İcraya məsul şəxs (şəxslər)</b>	<b>Tədbirin koordinatoru</b>
1.	Ali təhsil müəssisələrində aşağıdakı mövzularda elmi-praktik konfransların keçirilməsi:			Ali təhsil müəssisələrinin rəhbərləri	Yaqub Piriyev, Sadiq Mirzəyev
1.1.	"İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə"	Bakı Dövlət Universiteti	Aprel		
1.2.	"Qloballaşma dövründə müasir gənclik və milli-mənəvi dəyərlərin qorunması"	Gəncə Dövlət Universiteti	May		
1.3.	"Dünyəvi dövlətdə din: hüquqi və mənəvi yanaşma"	Lənkəran Dövlət Universiteti	İyun		
1.4.	"Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu"	Mingəçevir Dövlət Universiteti	Dekabr		
1.5.	"İslam həmrəyliyi gənclərin gözü ilə"	Sumqayıt Dövlət Universiteti	Dekabr		
2.	Ali təhsil müəssisələrində ayrı-ayrı fakültələrində 1-ci bənddə qeyd edilən mövzularda tələbələrin iştirakı ilə "dəyirmi"	Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan	Fevral -dekabr	Ali təhsil müəssisələrinin rəhbərləri,	Yaqub Piriyev, Sadiq Mirzəyev

		masa” və seminarların təşkili	Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Sumqayıt Dövlət Universiteti		təbiiyə işləri üzrə prorektorlar, fakültə dekanları	
3.		Pedaqoji profilli ali məktəblərin filologiya fakültələrinin tələbələri arasında “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” mövzusunda “Ən yaxşı elmi-tədqiqat işi” müsabiqəsinin təşkili, nəticələrlə bağlı yekun konfransın keçirilməsi və qalıbların mükafatlandırılması	Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universitetinin tələbələri arasında müsabiqənin təşkili, Azərbaycan Dövlət Pedaqoji Universitetində yekun konfransın keçirilməsi və qalıbların mükafatlandırılması	Oktyabr	Ali təhsil müəssisələrinin rəhbərləri, fakültə dekanları	Yaqub Piriyev, Sadiq Mirzəyev
4.		İlk peşə və orta ixtisas təhsili müəssisələrində şagird və tələbələrin iştirakı ilə aşağıdakı mövzularda “dəyirmi masa, seminar, konfransların təşkili:	İlk peşə və orta ixtisas təhsili müəssisələri	İl ərzində	Təhsil müəssisələrinin rəhbərləri	Famil Mustafayev, Yaqub Piriyev, Sadiq Mirzəyev
	4.1.	“Milli-mənəvi dəyərlərimizi necə qorumalı?”				
	4.2.	“Multikultural cəmiyyətdə tolerantlıq prinsiplərinin qorunması”				
	4.3.	“Adət-ənənələrimiz milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi				
	4.4.	“Dini radikalıq cəmiyyətin bəlasıdır				
	4.5.	“İslam-sülh və barışıq dinidir”				

5.		Rayon və şəhərlərdə ümumi təhsil, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin tərbiyə işləri üzrə direktor müavinləri, psixoloqlar, Uşaq Birliyi Təşkilatı rəhbərləri, kitabxanaçılar üçün milli-mənəvi və ümumbəşəri dəyərlərin izahı, təbliği və tədris prosesi ilə əlaqələndirilməsi məsələlərini əhatə edən tövsiyə xarakterli məruzələrin təşkili	Rayon və şəhərlər	İl ərzində	Rayon (şəhər) təhsil şöbələri (idarələri), ümumtəhsil məktəblərinin rəhbərləri, Dövlət Komitəsinin ərazi üzrə regional şöbələrinin rəhbərləri	Famil Mustafayev, Yaqub Piriyev, Aydın Əhmədov, Sadiq Mirzəyev
6.		Dövlət Komitəsinin ərazi üzrə regional şöbələrinin tövsiyələri əsasında ümumtəhsil məktəblərində VIII-XI sinif şagirdlərinin, həmçinin məktəbdənkənar təhsil müəssisələrinin uşaq və gənclərinin iştirakı ilə milli-mənəvi və bəşəri dəyərlərə həsr edilmiş aşağıdakı mövzularda tədbirlərin (rəy sorğuları, seminar, diskusiya və s.) təşkili:	Rayon və şəhərlər üzrə ümumtəhsil məktəbləri, məktəbdənkənar təhsil müəssisələri	Müəyyən olunmuş müddətlərdə	Rayon (şəhər) təhsil şöbələri (idarələri), ümumtəhsil məktəblərinin rəhbərləri, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri	Aydın Əhmədov, Vasif Məmmədov, Sadiq Mirzəyev
	6.1.	“Milli-mənəvi dəyərlərimizi qoruyaq və təbliğ edək”				
	6.2.	“Mənəviyyətli şəxs kimdir?”				
	6.3.	“Milli bayramlarımızın nümunəsində xalqımızın milli-mənəvi dəyərlərinin yaşadılması”				
	6.4.	“Vətənpərvərlik ən mühüm mənəvi dəyərdir”				
7.		Ümumtəhsil məktəblərinin	Rayon və şəhərlər üzrə	İl ərzində	Rayon (şəhər)	Aydın Əhmədov,

		kitabxanalarında xalqımızın milli-mənəvi və bəşəri dəyərlərinin əks olunduğu ədəbi əsərlərin oxusunun və müzakirəsinin təşkili	ümumtəhsil məktəbləri		təhsil şöbələrinin (idarələri), ümumtəhsil məktəblərinin rəhbərləri	Sadiq Mirzəyev
8.		Ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə "Milli-mənəvi dəyərlər haqqında düşüncələrim" mövzusunda inşa yazı müsabiqəsinin keçirilməsi	Rayon və şəhərlər	Oktyabr-dekabr	Rayon (şəhər) təhsil şöbələri (idarələri), ümumi təhsil müəssisələrinin rəhbərləri	Aydın Əhmədov, Sadiq Mirzəyev
9.		Ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində "İslam Həmrəyliyi İli" çərçivəsində tədbirlərin keçirilməsi	Rayon və şəhərlər	İl ərzində	Rayon (şəhər) təhsil şöbələri (idarələri), ümumi təhsil müəssisələri, məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri	Aydın Əhmədov, Vasif Məmmədov, Sadiq Mirzəyev